


## Səlim BABULLAOĞLU:

# "Sülhün damarlarından ədalətin qanı axmasa olmur..."

**Qərb adıblarının sorğusuna cavab**



Un'intervista al poeta azero Salim Babullaoglu sulla ripresa del conflitto nel Nagorno Karabakh. Questo è il punto di vista di un poeta azero. Ospiterei anche quello di un poeta armeno.



Un'intervista al poeta azero Salim Babullaoglu sulla ripresa del conflitto nel Nagorno Karabakh. Questo è il punto di vista di un poeta azero. Ospiterei anche quello di un poeta armeno.

Xəbər verdiyimiz kimi, şair Səlim Babullaoglu sentyabr ayının 28-də dönyanın 25 ölkəsinin 70-dən artıq yazarına Ermanistanın son hərbi tacvizi ilə bağlı müraciət göndərmişdir. Sonradan müraciətə bağlı bir xeyli məktublar və sorğular daxil olub. Həmin sorğuların birincisi Babullaoglu'nun cavablarını təqdim edirik.

- On illərdir Dağılıq Qarabağ Ermənistən və Azərbaycan arasında konflikt predmetidir. Son günlər onsur da kövrək olan sülh pozulubdur. Bunu necə izah edərdiniz? Rusiya və Türkiyənin rolü nə qədərdir bu məsoladə?

- SSRİ dövründə Azərbaycan Sovet Respublikasının tərkibində muxtar vilayət statusu olan Dağılıq Qarabağ tarixən Azərbaycanın bir hissəsi olan böyük Qarabağın parçasıdır. Bugünkü müharibə isə əvvəl çar Rusiyasının Qafqaz siyasətinin, sonra isə işgali davam edən sovet Rusiyasının mirasıdır. Rus çarı Pyotr Qafqaz siyasəti ilə bağlı tövsiyelerini oxumusunuz. Çağdaş Rusiya, nə qədər təəssüf doğursa da, çar və sovet dövrünün prinsiplərindən hələ el çəkməyib. Ümid edirəm, bù fikirlərimi rus dilinə, ədəbiyyatına və sada rus adamina xoş münasibətimlə qarşıtmayaçaqlar.

Problemin yaxın tarixi belədir ki, öton əsrin 80-ci illərinin sonu, 90-ci illərin əvvəlləri, keçmiş Sovetlər İttifaqının süqutu yuvallandığı və Azərbaycana qarşı böyük qərəz göstərdiyi dövrdə ermənilər. Azərbaycan Sovet Respublikasının "Dağılıq Qarabağ" ərazisini Ermənistənə birləşdirmək istədilər. Qanlı prosesi başladılar. İlk əvvəl Ermənistən Sovet Respublikasının 8' min kv.km.-lik hissəsindəki 172 yaşayış məntəqəsindən həmişə o ərazilərdə yaşmış 250 000 Azərbaycan türkünü və 18 000 kürdü öz doğma evlərindən qovdular. Onlar Azərbaycana köçürüldü. Sonra Dağılıq Qarabağın 5 rayonu, üstəgəl, ətraf 7 rayondan 785 000 nəfər insan çıxarıldı. Ermənistəndən və Dağılıq Qarabağdan qovulanların ümumi sayı 1000 000 nəfəri aşdır; o dövrdə hər 7 azərbaycanlıdan 1 nəfəri qaçqına çevrildi. Bu illər ərzində Ermənistən və havadarlarının təcavüzündən 30 min nəfərə yaxın azərbaycanlı hələk oldu, 100 min nəfər yaralandı, 50 min nəfər xəsarət alıb olıb oldu. Bu gün Azərbaycan ərazisinin 20 faizi işğaldadır, 1000 000 nəfər azərbaycanlı qaçqın var. Amma Azərbaycanın müstəqilliyini bütün dövlətlər, o cümlədən

İtalya da həmin müvəqqəti itirilmiş 20 fai-la bərabər tanır. 30 ildir ki, biz belə yaşayıraq. Adı sülh olan, hər gün silah səsləri eşidi-lən durumda. Destruktiv pozisiyası ilə hər dəfə danışçıları pozan Ermenistan rəhbərliyi beynəlxalq hüquq qəbul etmir. 1992-ci ildə yaranan, 1997-ci ildən ABŞ, Rusiya və Fransanın hömsədri olduğu, problemi həll etməyə börcəli ATƏT-in Minsk qrupu Azərbaycana və Qarabağ, eləcə də Ermənistana çoxsayılı "turistik soñorlər" gerçəkləşdirir, sülhə bağılı növbəti tövsiyələr verir. Bu qədər. Halbuki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 822, 853, 874, 884 sayılı qətnamələr qəbul edib ki, hər bir qətnamədən Ermənistən silahlı qüvvələrinin Azərbaycan topraqlarından dərhəl geri çəkiləməsi taleb olunur.

Türkiyənin konfliktdə, onun qızışdırılmasında rolundan danışmaq olmaz. Bu, tarixən Rusiyaya bağlı, bu gün isə ABŞ, Rusiya və Fransanın tasırı altında olan problemdir. Mənə bir məqam aydınım - bu dövlətlər problemi ədalətə həll etmək istəmirlər. Halbuki, lazımlı olanda problemlər 1 günə, yaxud 1 həftəyə də həll edilir. Bunu bilən Ermənistən 30 ildir ki, müvəqqəti sülhü və hərbi torpaqları əlinde saxlamaq üçün oyuncaq və vasitə olaraq istifadə edib. Eyni məqsədlə yeni hərbi əməliyyatlara başlayıb. Bizim isə sobrimiz daşıb. Türkiyənin adı boşuna hallandırılır. O, Minsk qrupunun üzvü deyil. Əlbəttə ki, Azərbaycana mənəvi dəstək verir. Bir şeyi da bilmək lazımdır. Hərbi əməliyyatlar Azərbaycanla Ermənistən arasında getən də, yalnız Azərbaycan ərazisindən baş verir. Başqa sözə, indi baş verənləri ölkə ərazisinin terroru və separatçılarından təmizləmə kimi də qıymətləndirmek mümkündür.

- Dinlər, dinlərdəki forqlor konfliktə necə təsir göstərir sizə?

- Mühəribələrin tarixinə baxsanız, döründə məhz dini baxış fərqini görəcəksiniz - üz-dən qarvanan ehkamlarının yanlış yozumunu. Qarabağ konflikti ilə bağlı real səhənə kimi in və hansı təsirin böyük olduğunu öz-özlüyündə göstərir deyə, mən bu haqda çox danışmaq istəmirəm. Yalnız bir məqamı demək istəyirəm: Azərbaycan monomilli və mono-konfessional Ermənistəndən fərqli olaraq müsələmanların (sünni və şiələrin), xristianların (katolik, pravoslav və protestantların), yəhudilərin, onlarca millət, xalq və etnik qrupların mehribanlıqla yaşadıǵı bir ölkədir.

- Məsələnin eskalasiyası bütün Qafqaz regionuna yayılma bilərmi?

- Bəli, belə bir tohlükə var. Regionun böyük gücləri olan Rusiya, Türkiyə və İranın Qafqaza baxışları toqquşa bilər. Bu isə zəncirvari reaksiyi vero bılır. Miqyas xeyli böyüyə bilər. Bu gün kiçik görünən ədalətsizlik bumeranq effektini verir. Belə faktlar əoxidur mühəribələr tarixində.

- Qərb dövlətlərinin problemin həlli-dəki rolunu necə qiymətləndirirsınız?

- Problemlə möşəkul olan 3 dövlətin adını çəkdim. Amma onlar problemi ədalətə həll etməyi yox, onu dondurmaq və sonsuza qədər saxlamağı düşünlərlər. Mümkün olmayıcaq. Həc bir azərbaycanlı bununka razılaşmayaçq. 100 il də keçəsə. Çünkü sülh bərqrər olmuş ədalət və razılıqdır, əsla domuş nara-zılıq deyil.

Fikirşəirok ki, Fransa, ümumiyyətə, Minsk qrupunda hömsədr olmamalıdır. Niyə onların yerinə İtalya olmasın. Üstəgəl, bu qrupda hömsədr kimi mütləq Türkiyə də təmsil olunmalıdır. Hömsədlər kimi. Möv-cud format fiaskoya uğrayıb, bundan sonrakı effektivliyi şübhəlidir.

- Mədəniyyət xadimi, ədəbiyyatçı kimi hesab etmirsınız mı, hər iki tərəfin ziya-hıları görüşüb hansı işləri görə bilər?

- Moskvada və Londonda erməni yazıçıları ilə müxtəlif formatlarda görüşmüşəm. Söhbətlər effekt verməyib. Bilirsəniz niyə, cüntü başa düşmürələr ki, Azərbaycan müstə-qil dövlətdir. Qarabağ da onun tərkib hissəsidir, özü də Azərbaycanın müstəqiliyini tən-yanın ölkələr Azərbaycanı Qarabağla bərabər tən-yanıblar. Bu reallığı qəbul edən istənilən erməni ziyanlı, hətta siyasetçi isə müzakirələrdə yənə də iştirak edə bilərəm. Hətta Ermənistən belə, Dağılıq Qarabağ müstəqil dövlət kimi tanımayıb. Bunun nə demək olduğunu düşünün.

- Oxucularımız üçün poetik sülh mesajı vero bilorsınız mı?

- Büt şairlik. Hər nə qədər savaşdan bəhs etək də, gülə altında şər yazaşın müm-künsüzlüğünü bilirik. Sülh bize çox lazımdır. Amma biza ədalət daha çox lazımdır. Sülhün damarlarından ədalətin qanı axmasa olmur. Bir müdrik dostum var. Bir gün dedi ki, dünyada vur-tut 6 adam vardi. Adəm, Həvva, Habil, Qabil və onların iki bacısı. Və Qabil Habil öldürüdü. Bu, bəşəriyyətin altında bir hissəsi deməkdir. Belə cixır, həm də Birinci Dünya müharəbəsi. O bir nəfər altıda bir nisbatıyla inidiki dünya əhalisinə baxanda 1 milyard 200 milyon insan deməkdir. Görünür, dirlər bir insanı öldürdünse bəşəriyyəti öldürdün deyəndə həm də bunu nə-zərdə tuturmuşlar. Və görünür, ilk gündən savaşan dünyamızın adı sülhdürsə, soyadı sa-vadır təəssüf ki...

Bir şeir oxuyum sizə:

*Səhidlər xiyabanında  
döşəmə daşlarını yağış qaralıb.  
Qoca eynəyinin süsəsində  
muncuglanmış dameları silir.  
Adalar, şəkillər dəvişir,  
ölüm tarixləri isə eynidir:  
iyirmisi, birinci ay, doxsanıncı il.  
ləri ayılır, naməlum şəhid məzarının  
qara mərmər ləvhəsində  
öz əksini görüb diksintir.*